

ALYASKANIN DIBDƏ OLAN BALIQLARI

Dibdə olan balıqlar okean dibi yaxınlığında yaşayır və açıq rəngli ətə malikdirlər. Bütün dünyada bu balığa böyük tələbat var. Alyaskanın soyuq və təmiz sahilboyu sularında — Berinq dənizi akvatoriyalarında və Alyaska körfəzində — dərin sularda yaşayan balıqların böyük ehtiyatları var.

- Sayda (sayda emalının, surimi daxil olmaqla, məhsulları)
- Ağ qabıqlı paltus
- Treska
- Qara treska
- Kambala
- Dəniz xanı balığı

ALYASKA QIZILBALIQLARI

(kürü torbalarındakı və hazırı qızılbalıq kürüsü daxil olmaqla)

Alyaska qızılbalığının dadı yağlılığın miqdarından, həmçinin onun böyüdüüyü və yetişdirildiyi şəraitdən asılıdır. Alyaskada əldə edilən qızılbalığın bütün növlərinin ətə üstün dadı malikdir, aşıpazlıqda geniş istifadə olunur və hissədə qurudulmaq, qırdə qızardılmaq, bişirilmək, tavada qızardılmaq və ya soyutma bişirilmək üçün əla yararır.

- Çavıça
- Nerka
- Kijuç
- Keta balığı
- Donqar balıq

ALYASKANIN BAŞQA DƏNİZ MƏHSULLARI

- Kral krabı
- Qar krabı
- Dandjenesski krab
- Dəniz darağı

Rusiyanın və MDB-in ölkələrinin ərazisində Alyaskanın balıq və dəniz məhsullarının dəstəyi proqramı işləyir: partnyor-təchizatçının axtarışında kömək, Alyaska məhsuluna dəstək olaraq pərakəndə satışda və restoran sənayesində promo-tədbirlər.

Sizinlə əməkdaşlığa şad olacağıq!



Daha çox məlumatı eeu.alaskaseafood.org saytıdan ala bilərsiniz

CrispConsulting — ASMI-nin Rusiyada və MDB-in ölkələrində nümayəndəsidir

Tel.: +7 (812) 702-7151

E-mail: info@crispconsulting.ru

Alyaskanın balıq



ALYASKANIN DƏNİZ MƏHSULLARININ MARKETINQI INSTITUTU
EEU.ALASKASEAFOOD.ORG



Alyaskanın (AlaskaSeafoodMarketing Institute — ASMI) dəniz məhsullarının marketinqi institutu dövlətin və Alyaska ştatının şəxsi balıq sənayesi şirkətlərinin əməkdaşlığıdır. İnstitut Alyaskanın dəniz məhsullarının irəliləyişində əsas rolunu oynayır və dünya bazarında onların yerini müəyyən edir.



Alyaskanın dəniz məhsullarının marketinqi institutunun missiyası — markanın pozitiv qəbulunun hesabına Alyaskanın dəniz məhsullarının iqtisadi dəyərinin artımıdır.

Alyaskada bol dəniz məhsulları və premium-klass balığını əldə edirlər. Vəhşi Sakit okean qızılbalığının beş növü daxil olmaqla: donqar balığını, keta balığını, kijuçu, nerkanı, çavıçanı, həmçinin qara treskanı, kral, dandjenesski və qar krablarını, ağ qabıqlı Sakit okean paltusunu və dəniz darağını. Və əlbəttə ki, daha adət edilmiş

dəniz sakinlərini — treskanı, saydanı və kambalanı, hansılar ki, restoranda təntənəli hadisə üçün yox, sadə ailə naharı üçün hazırlayırlar. Bütün balıq və dəniz məhsulları istehlakçılara, mövsümdən asılı olaraq, təzə, dondurulmuş, konservləşdirmiş və ya hissə qurudulmuş şəkildə çatdırılır.



ALYASKANIN BALIQ

- **TƏBİİLİK.** Alyaskanın balıq və dəniz məhsulları təbii şəraitdə xırda balıq cinslərində və Sakit okean planktonunda «tərbiyə edilmişdir», Alyaskanın balıq və dəniz məhsullarının rasionuna 1990-cı ildə ştatın qanunvericiliyiylə qadağan olunan süni yemlər yoxdur.
- **EKOLOJİ CƏHƏTDƏN TƏMİZDİR.** Alyaskanın balıq və dəniz məhsullarının yaşama mühiti ekoloji qeyri-stabil zonalardan minlərlə kilometr uzaqlardadır, Alyaskanın suyu dünyada ən təmizlərdən biridir. Alyaskanın sahili 55 000-dən kilometrdən çox ölçüyə malikdir.
- **KEYFİYYƏTLİDİR.** Alyaskanın balıqçılıq sənayesi müasir texniki tələblərə cavab verir. Keyfiyyətin itməsinə deyər, balıq və dəniz

məhsulları balıq tutulduqdan sonra qısa vaxt ərzində dondurulur. Vəhşi balığın çox növlərinin tutulması mövsümidir — dondurulma bu mövsümü uzadır. Alyaskadan olan vəhşi balıq bütün dünyada bütün il keyfiyyətini itirmədən istehlakçılar üçün əlçatandır.

- **DADLIDIR.** Alyaskanın balıq və dəniz məhsulları bütün dünyada öz dadı və ətin keyfiyyəti ilə məşhurdur. Təbii şəraitlər, təbii pəhriz, sahilboyu zona və okean üzrə azad hərəkəti Alyaskanın balığa və dəniz məhsullarına unikal dad, keyfiyyət və ətə rəng verir.
- **FAYDALIDIR.** Əgər siz Omega-3, «faydalı» yağlarla zəngin məhsul axtarırsınızsa, onda Alyaskanın balıq və dəniz məhsulları sizin

seçiminizdir. Alyaska balığının mürəkkəb miqrasiya yolları, məsələn, qızılbalığın şirin çay suyunda doğulduqdan və okeana kürü tökməyə geri qayıdışı minlərlə kilometrdir. Balığın tutulması anında balıq tam güc və «faydalı» yağlarla doludur.

- **YENİLƏNƏNDİR.** Alyaska bütün dünyada balıqçılıq məsələləri üçün idarəetmənin mükəmməl sisteminin gələcək nəsillər üçün təbii resursların saxlanılmasına işləyən modelidir. Alyaskanın balıq və dəniz məhsullarının tutulmasına ciddi nəzarət edilir. Alyaskada «Balıqların anadrom növləri haqqında Qanun» qüvvədədir, hansına ki, uyğun olaraq qızılbalıq kiçik çaylarına və çaylara yaxın hər hansı tikinti işləri Alyaska ştatının ovçuluq və balıqçılıq üzrə Departamenti tərəfindən qabaqcadan bəyənilməlidir.